

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI  
MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTÜTU

*Əlyazması hüququnda*

**HÜSEYNOVA SOLMAZ NEMƏT QIZI**

**ƏRƏB ƏDƏBİ DİLİNDE FELİN TƏSİRİLİLİK VƏ  
TƏSİRSİZLİK KATEQORİYASI**

**10.02.12. –Sami dillər**

**Filologiya elmləri namizədi alimlik dərəcəsi  
almaq üçün təqdim edilmiş dissertasiyanın**

**A V T O R E F E R A T I**

**Bakı – 2006**



Dissertasiya işi Azərbaycan Milli Elmlər Akademiyasının M. Füzuli adına Əlyazmalar İnstitutunda yerinə yetirilmişdir.

**Elmi rəhbər:**

- AMEA müxbir üzvü, əməkdar elm xadimi,
- Filologiya elmləri doktoru, professor **V.M. Məmmədəliyev**

**Rəsmi opponentlər:**

- Filologiya elmləri doktoru, professor **M.M. Pənahı**
- Filologiya elmləri namizədi **V. A. Qaradağlı**

**Aparıcı təşkilat:**

AMEA akademik Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutu

Müdafia “30” “ij41” 2006-ci ildə saat “11”-da Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 18 aprel 2006-cı il tarixli 97 sayılı əmri ilə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda yaradılmış birdəfəlik ixtisaslaşdırılmış müdafia şurasının iclasında keçiriləcəkdir.

Ünvan: 370001, Bakı, İstiqlaliyyət küçəsi, 8.

Dissertasiya ilə AMEA-nın əsası kitabxanasında tanış olmaq olar.

Ünvan: Bakı şəhəri, H. Cavid prospekti, 31.

Avtoreferat “27” “məy” 2006-ci il tarixində göndərilmişdir.

Birdəfəlik ixtisaslaşdırılmış

müdafia şurasının elmi katibi, f. e. n.

**M.G. Payızov**



Ölkəmizdə ərəb dilinə olan maraq təqribən 1350 illik bir tarixə malikdir. Xalqımızın ərəblərlə 639-cu ildə xəlifə Ömər ibn al-Xəttab hakimiyyəti dövründə baş vermiş birbaşa təması, Azərbaycanın fəth olunması<sup>1</sup>, İslam dininin burada qəbul edilməsi və bu dinin müqəddəs kitabı olan Qurani-Kərimin öyrənilməyə başlaması ilə rəvac tapmış bu maraq Gəncə, Beyləqan, Naxçıvan, Şamaxı, Bərdə, Şəki və başqa şəhərlərdə “dəru-t-təhsil”, “dəru-l-ilm”, “dəru-t-təlim”, “dəru-l-irfan” və “dəru-l-funun” adı altında faaliyyət göstərən təlim və təribyə ocaqlarının təsis olunmasına gətirib çıxarmışdır<sup>2</sup>. İllər keçidkə xalqımızın nümayəndəlarının ərəb dilini yüksək səviyyədə mənimşəmələri nəticəsində artıq IX əsrдə Azərbaycanda bu dilin leksikoqrafiyasının və qrammatikasının tədqiqi sahəsində bütöv bir məktəb yaranmışdır<sup>3</sup>.

Bu məktəbin müxtəlif əsrlərdə yaşamış nümayəndələri ərab dilçiliyinin inkişafında mühüm rol oynamış, ona elmi və metodoloji baxımdan bir çox yeniliklər gatırıb<sup>4</sup>, ölkəmizdə ərəb dilinin tədqiqində ərəblərin özləri tərəfindən belə yüksək qiymətləndirilən elmi bir ənənənin asasını qoymuşlar<sup>5</sup>. Uzun əsrlər boyu yaşayan bu ənənənin davamçıları yalnız Azərbaycanda fəaliyyət göstərməmiş, ərəb xilafətinin Bağdad, Mosul, Hələb, Dəməşq, Qahirə və İskəndəriyyə kimi məşhur elm mərkəzələrində yaşayıb yaratmış və ərəblərin özlərinə ərəb dilindən dərs demiş,<sup>6</sup> onların

<sup>1</sup> Azərbaycan tarixi. Uzaq keçmişdən 1870-ci illərə qədər / S. Əliyarlinın redaksiyası ilə, Bakı: Azərbaycan nəşriyyatı, 1996, sah. 130-131.

<sup>2</sup> Süleymanov S.S. Ərəb adabi dilində fel habllarının quruluş və mənə xüsiyyətləri. Filologiya elm. namizədi... dis. avtoref. Bakı: 2003, sah. 5.

<sup>3</sup> Məmmədəliyev V.M. Ərəb dilçiliyi. Bakı: Maarif, 1985, sah 244-247; Ağacəva N.A. Azərbайджанские языковеды средневековья. Bakı: Elm, 1990, cər. 5-21.

<sup>4</sup> Məmmədəliyev V.M. Ərəb dilçiliyi. Bakı: Maarif, 1985, sah 244

<sup>5</sup> Ağacəva N.A. Azərbайджанские языковеды средневековья. Bakı: Elm, 1990, cər. 11.

<sup>6</sup> Bünyadov Z.M. Azərbaycan Atabaylı dövləti. Bakı: Elm, 1985, 218-220 sah.

əziləri ərəb alımlarının ali təqdirinə nail olmuş və ərəb dilinin "imamı" adlandırılmışdır.<sup>1</sup>

Təəssüflər olsun ki, Azərbaycan ərəbşünaslığının tarixi bütövlükə tədqiq olunmamışdır. Bu sahədə mövcud olan azsaylı qaynaqlar isə Azərbaycan ərəbşünaslığının filologiyası üzrə çalışmış alim və tədqiqatçıların kiçik bir qismi haqqında yiğcam məlumatı əhatə edir.<sup>2</sup> Bununla belə, istər orta əsrlərdə, istər XIX əsrə, istərsə də XX əsrə, Sovetlər hakimiyyəti dövründə Azərbaycan ərəbşünaslığına nəzər salsaq, orada praktik olaraq əhatə edilə bilməyən nəhəng işlər görüldüyüünün şahidi olarıq.<sup>3</sup> Son on beş il ərzində isə Azərbaycan ərəbşünaslığı əsil intibah dövrünüə qədəm qoymuşdur. Xalqımız uzun əsrlər boyu arzuladığı, uğrunda qanlar töküb qurbanlar verdiyi istiqlaliyyətə qovuşduqdan sonra hökumətimiz tərəfindən suveren Azərbaycan Respublikasının İslam dünyasına integrasiyasını təmin edə biləcək konstruktiv addımlar atılması, İraq, Küveyt, BƏR, Saudiyyə Ərəbistanı, Suriya, İordaniya, Sudan, Misir, Liviya kimi ərəb ölkələri ilə birbaşa diplomatik əlaqələrin yaranması,<sup>4</sup> iqtisad, ticarət, texnologiya, turizm, idman, mədəniyyət sahələrində olduğu kimi elmi araşdırmalar sahəsində də əsil canlanmaya səbəb olmuşdur. Respublikada ərəb dilini tədris edən müəssisələrin sayı artmış,

الدكتور ناجي معروف، عروبة العلماء المنسوبين في بلاد الروم والجزيرة وشہر زور و افريقيان إلى البلاد  
الاعجمية، الجزء الثالث، بغداد: وزارة الثقافة، ١٩٦٨ ، ص ٢٣٥ - ٢٢٦ .

Seyidov Y.M., Əlizadə C.Q. Klassik Azərbaycan şairləri söz haqqında. Bakı: Gənclik, 1977, sah. 23;

Аллахвердиев Г.А. Труд Хатиба Табризи «Китаб аль- Кафи фи-л-аруз ва -л-канафи» как источник по восточной поэтике. Баку: Еlm, 1992, str. 7.

<sup>2</sup> Оруджева Л.М., Шихалибейли З.Э. Развитие арабской филологии в Азербайджане. Баку: Нурлан, 2004, стр. 7.

<sup>1</sup> Рзаев А.К. Азербайджанские востоковеды XIX века. Баку: Наука, 1986, 120 стр; Məmmədov N. Moskva şərq dilleri İnstitutunun azərbaycanlı alımları. Bakı: Sabah, 1993, 105 sah.; Agaeva N.A. Azerbaydzhaniske yazykovedy sredinevekovyya. Baku: Elm, 1990. 91 str.; Məmmədov Ə.C. ADU-nun Şərqsünashlıq fakültəsinin tarixi haqqında / ADU-nun Elmi əsərləri. Şərqsünashlıq səriyasi, № 1, Bakı: ADU, 1966, 84 sah, sah. 3-12.;

Маммадов А. Дж. Арабистика в советском Азербайджане. / Ученые записки АГУ, № 2. Серия Востоковедения. Баку: БГУ, 1972, 69 стр. стр. 3-7.

<sup>4</sup> Heydər Əliyev və Şərq. Birinci kitabı. Bakı: "Tural-Ö" NPM, 2002, sah. 265-368.

ərəb ölkələri ilə tələbə mübadiləsi çoxalmış, elmi-tədqiqat işlərinə olan maraq güclənmiş, ərəb dilinin tədqiqi ərabşünaslığın əsas istiqamətlərindən birinə çevrilmişdir. Son illərdə ərəb dilinin araşdırılmasına həsr olunmuş elmi-tədqiqat işlərinin sayı xeyli artmış, ərəb dilinin orfoqrafiyasının, leksikasının, morfologiyasının və sintaksisinin müxtalif problemlərinə həsr olunmuş çoxsaylı məqalələr nəşr olunmuş, monoqrafiyalar çap edilmiş və dissertasiyalar müdafiə olunmuşdur<sup>1</sup>.

Heç bir mübaliğə yol vermadan demək olar ki, respublikamızda ərabşünaslığın bütün sahələrinin, o cümlədən ərəb dilinin tədqiqi üçün hər cür şərait təmin olunmuş və bu şərait ərəb dilinin müasir dilçiliyinin və samişünaslığın elmi müddəaləri və nəaliyyətləri baxımından araşdırılmasında geniş perspektivlər yaratmışdır.

**Mövzunun aktuallığı.** Rus ərabşünası L.Q. Belovanın təbiri ilə desək "Ərəb dili felinin an qadim kateqoriyalardan biri olan təsirlilik və təsirsizlik kateqoriyası"<sup>2</sup> dildəki mövqeyinə görə tədqiqata cəlb olunması vacib olan kateqoriyalardan biridir. İstər cümlənin formalaşmasında, istər onun anlaşıqlığında, istərsə də onun bir dildən başqa bir dilə tərcüməsində bu mühüm kateqoriyanın tələblərini nəzərdən qaçırmamaq əsil hərə-mərcliyin ortaya çıxmasına səbəb olur. Maraqlı burasıdır ki, tədris prosesində tələbələr tərəfindən ən çətin qəvrəmələr, ən çox səhvələrə aparıb çıxaran məhz felin bu kateqoriyasıdır. Əksər dillərdə olduğu kimi ərəb

<sup>1</sup> Professor M. Əlizadənin anadan olmasının 90 illiyinə həsr olunmuş elmi konfransın materialları. Bakı: BDU, 2001, 760 sah.; Bakı Dövlət Universitetinin 80 illik yubileyinə həsr olunmuş elmi konfransın materialları. Bakı: BDU, 1999, 542 sah.; Şərqşünaslığın aktual problemləri /Professor V. Məmmənadəliyevin 60 illik yubileyinə həsr olunmuş respublika elmi konfransın materialları: Bakı, BDU, 2002, 285 sah; Şərqiın aktual problemləri /Şərqşünaslıq fakültəsinin 80 illik yubileyinə həsr olunmuş konfransın materialları. Bakı: BDU, 2003, 368 s.; Şərqiın aktual problemləri: tarix və müasirlik / Akademik Z.M. Bünyadovun xatirasına həsr olunmuş elmi-nəzari-konfransın materialları. Bakı: Nurlan, 2003, 344 sah.; Z. Bünyadov adına Şərqşünaslıq institutunun "Elmi araşdırımlar" dərgisi IV buraxılış, Bakı: Nurlan, 2002, 243 sah; IV buraxılış, Bakı: Nurlan, 2004, 383 sah; Şərq filologiyası masalələri (məqalələr toplusu). Bakı: Nurlan, 2005, 536 sah.

<sup>2</sup> Белова А.Г. История арабского языка. Курс лекций. Москва: ВИИЯ, 1979, стр. 109

dilində də ən geniş, ən tutumlu, ən mürəkkəb və ən konstruktiv nitq hissəsi olan fellə, onun fail, məful və məsdər kimi derivatları (törəmələri) ilə əlaqədar olan bu kateqoriya dildə elə bir fəal mövqeyə malikdir, ki onu mənimşəmədən ərəb dilinin özünü bütün dəqiqliyi ilə mənimşəmək müşkül işdir.

Təəsüf ki, ərəb qrammatika sisteminin hər üç təbəqəsinə sırayet edən bu mühüm kateqoriya nə ərəb dilciliyində, nə də ərəbşünashlıqda layiqincə tədqiq olunmamış və müstəqil araştırma obyekti kimi öyrənilməmişdir.

**Mövzunun tədqiq olunma səviyyəsi.** Orta əsr ərəb dilçilik qaynaqları ilə yaxından tanış olan hər bir mütəxassisis çox yaxşı bilir ki, ərəb dilinin ilk tədqiqatçıları olan ərəb qrammatikləri və müsəlman şərqiinin dilçiləri inca dil duyumuna malik olmuş və ərəb dilini elə bir yüksək səviyyədə tədqiq etmişlər ki, sonrakı dilçilərə onları bu və ya digər şəkildə təkrar etməkdən başqa bir şey qalmamışdır.<sup>1</sup> Dissertasiya işinin mövzusu ilə əlaqədar olaraq onu demək lazımdır ki, elə bir görkəmli ərəb dilçisi tapmaq olmaz ki, o, təsirli və təsirsiz fellə toxunmamış olsun. Lakin bu alımlar təsirli və təsirsiz fellər mövzusuna ötəri yanaşmış, onu olduqca lakonik şəkildə əhatə etməyə çalışmışlar. Görkəmli orta əsr dilçisi Cərullah əz-Zəməxşəri özünün “əl-Müfəssəl fi ilmi-l –arabiyya” kimi çox ümidiyəcici bir başlıq altındakı kitabında təsirli və təsirsiz fellərə cəmi bir səhifə yer ayırmışdır.<sup>2</sup> Başqa orta əsr dilçilərinin əsərlərində də vəziyyət elə eyni cürdür.<sup>3</sup> Müasir ərəb dilçilərindən əş-Seyx Mustafa əl-Ələyini və Abbas Həsən öz əsərlərində bu fellərə nisbətən geniş yer versələr də, (müvafiq olaraq üç cildlik əsərdə 16 səhifə və dörd cildlik əsərdə 25 səhifə),<sup>4</sup> onları kateqorial aspektdə deyil, empirik planda tədqiq edirlər. Ərəb dilciliyində

<sup>1</sup> Məmmədəliyev V.M. Ərəb dilçiliyi. Bakı: Maarif, 1985, sah. 4.

الزمخري، جرائد، المفصل في علم العربية، بيروت: دار الجبل، ٢٠٠٠، ٤٠٨ ص.

<sup>2</sup> ابن حاير، أبو عبد الله الهاواري، شرح الفية ابن مالك، ٤ اجزاء في المجلدين، بيروت، ١٩٩٩؛ ابن عصفور، شرح الحمل للزجاجي، تحقيق أبو جناج حسن جعفر، القاهرة؛ دار غريب، ١٩٦٥، ٢٤٠ - ٢٤١ ص.؛ ابن مصنف، شرح الفية ابن مالك، معهد المخطوطات الانتريليجانى، تفسر - ب، ٢٦٥٨ ص.؛ ابن هشام الانصاري، اوضاع المسالك إلى الفية ابن مالك، ٤ اجزاء في المجلدين، تحقيق خناء الفخروري، بيروت: دار الجبل، ١٩٨٩، السرقسطي ، اقبال، تحقيق حسين محمد سرف، القاهرة؛ دار غريب، ١٩٧٧، ٣٧٨ ص.

<sup>3</sup> الغلايبي، الشيخ مصطفى، جامع ترجمون العربية، ٣ اجزاء، ايران: انتشارات ناصر خسرو، دون تاریخ، الجزء الأول من ٩٦ - ٧٠؛ عباس حسن، التحو الروافى، ٤ اجزاء، ایران: انتشارات ناصر خسرو، دون تاریخ،الجزء الأول من ٤٥٧ - ٤٥٦ ص.،الجزء الثاني من ٦١١ - ٦١٠ ص.

fellərin müxtəlif çeşidlərindən (əqsam, ənva və ya əsnaf) biri kimi tədqiq edilən təsirli və təsirsiz fellər<sup>1</sup> ərəb dilçiliyinin 1200 illik tarixi ərzində müstəqil araşdırma obyekti olmamışdır. Azərbaycan ərabşünaslığında da təsirli və təsirsiz fellər müstəqil şəkildə araşdırılmamışdır. İ.Q. Şəmsin ərəb dilçisi əs-Sirafinin bu fellər haqqındaki bəzi mülahizələrinin təhlili və L.M. Orucovanın İzzəddin əz-Zəncaninin "Məbadiu fi-t-təsrif" əsərinə həsr etmiş olduğu monoqrafiyasında bu fellər haqqında verdiyi yiğəm məlumat<sup>2</sup> ıstisna olunarsa, demək olar ki, heç ümumi planda da tədqiq olunmamışdır. Rus və Qərbi Avropa ərabşünaslığında da təsirli və təsirsiz fellər müstəqil tədqiqat obyekti olmamışdır. Doğrudur, rus və ingilis dilində olan bir sıra dərsliklərdə bu fellər haqqında bir səhifəlik həcmində məlumat vardır<sup>3</sup>. Lakin elmi məxəzlərdə ciddi bir şeyə rast gəlmək mümkün deyil. Təsirli felləri kauzativlik baxımından araşdırın, onları faktativ, permissiv və asistiv növlərə bölən V.S. Xrakovskini çıxmaq şərtiylə<sup>4</sup>, başqa ərabşünaslar bu fellərə etinəsiz yanaşmış, onlara ötəri nəzar salmaqla kifayatlaşmışlar. Məsələn, rus ərabşünası B.M. Qrande özünün 600 səhifəlik «Курс арабской грамматики в сравнительно-историческом освещении» adlı fundamental əsərində təsirli və təsirsiz fellərə cəmi yeddi şəhər həsr etmişdir.<sup>5</sup> Başqa bir rus dilçisi E.N. Mişkurov «Основы теоретической грамматики современного арабского

<sup>1</sup> الزجاجي، كتاب العمل في النحو، تحقيق على توفيق الحمد. طهران: انتشارات ناصر خسرو، ١٤٢٠، ٤٦٦ ص.

<sup>2</sup> Оруджева Л.М. Аз-Занджани. Мабадиу-фи-т-тасриф. Баку, Елм, 1977, стр.80 -96; Шамс И.Г. Постановка вопроса переходных и неперходных глаголов в трудах ас-Сирафи. / Морфология языков народов Ближнего и Среднего Востока. Баку: БГУ, 95 стр, стр. 18-21.

<sup>3</sup> Məmmədov Ə.C. Ərəb dili. Bakı: Maanif, 1972, səh. 172; Xalıcov B.Z. Учебник арабского языка, Ташкент: Восток, 1965, стр. 115; Ələgəli V.A., Mərcəkin M.H., Zabirov F.S. Учебник арабского языка. Москва: Востиздат, 1987, стр. 189.

<sup>4</sup> Храковский В.С. Очерки по общему и арабскому синтаксису. Москва: Наука, 1973, стр. 126.

<sup>5</sup> Гранде Б.М. Курс арабской грамматики в сравнительно-историческом освещении. Москва: Восточная литература, 2001, стр. 430.

литературного языка» kitabında<sup>1</sup> və ingilis şərqsünası V.Rayt “A grammar of the arabic language” ünvanlı kitabında<sup>2</sup> təsirli və təsirsiz fellərdən danişarkən onların bir, iki və üç obyekt tələb etdiklərini qeyd etməklə kifayətlənmişlər.

**Dissertasiya işinin obyekti.** Disseratsiya işinin obyekti ərəb dili felləri, daha doğrusu, ərəb dili fellərinin təsirsizlik və təsirlilik baxımından təhlili, onların çeşidlərinin təyini, bu çeşidlərin əhatə etdiyi leksik-semantik qrupların araşdırılmasıdır. Şübhəsiz ki, dissertasiya işində bütün ərəb fellərinin əhatə edilməsi mümkün deyildir. İkinci bir tərəfdən təsirlilik və təsirsizlik kateqoriyası nə qədər ümumi bir xarakter daşısa da, bütün ərəb fellərini ehtiva etmir. Birincisi, onu demək lazımdır ki, ərəb dilçiləri özləri təsirli və təsirsiz fellərlə yanaşı, ərəb dilində nə təsirli, nə da təsirli olmayan bir qrup fellə olduğunu qeyd edirlər. İkincisi, felin məchul və qayıdış növlərinə aid olan çeşidləri də vardır. Bu fel növləri təsirsiz hesab edilsə də, biz onları tədqiqata çəlb etməmişik. Ona görə ki, felin məlum və məchul növü subyekt - obyekt münasibətləri ilə əlaqədar olaraq meydana çıxmır. Təsirlilik və təsirsizlik kateqoriyası isə subyekt-obyekt münasibəti ilə deyil, subyekt tərəfindən icra olunan iş, hal və hərəkətin obyekta olan münasibəti ilə bağlıdır. Məhz buna görə də tədqiqat işinə nə təsirli, nə təsirsiz hesab edilən fellər, (افعال لا توصى بـ تعد و لا لزوم) nə də məchul növdə fellər çəlb olunmamışlar, Məchul növdə olan fellərin tədqiqata çəlb olunmamışına bərəət qazandıran digər bir səbəb də onların leksik-sintaktik kateqoriyaya aid edilən təsirli və təsirsiz fellərdən fərqli olaraq morfoloji kateqoriya ilə tənzimlənməsidir.

**Tədqiqat işinin məqsəd və vəzifələri.** Dissertasiya işinin qarşısında duran əsas məqsəd ərəb adəbi dilinin ən mürrəkkəb və ən kommunikativ nitq hissəsi olan felin təsirlilik və təsirsizlik kateqoriyasının mahiyyətini açmaq, onun digər kateqoriyalarla əlaqəsini təyin etmək və fellərin bu

<sup>1</sup> Мишкуров Э.Н. Основы теоретической грамматики современного арабского литературного языка. В 2-х частях. Москва: ВИНИЯ, 1978, часть I, стр. 126.

<sup>2</sup> Wright W. A grammar of arabic language. Cambridge university Press'.1971. V Г 210 p.

kateqoriya baxımından təsnifatını verərək, onların mənə və struktur növlərini faktik dil materialı ilə təsbit etməkdir.

Qarşıya qoyulan bu məqsədə nail olmaq üçün aşağıdakı məsələləri həll etmək nəzərdə tutulur:

- Dilçilikdə kateqoriyalar probleminə aydınlıq gatirmək və onların müxtəlif növlərini təyin etmək
- Təsirlilik və təsirsizlik kateqoriyasının leksik-grammatik kateqoriya kimi təsbit olunmasını sübuta yetirmək
- Ərəb dili fellərinin təsirlilik və təsirsizlik baxımından klassik ərəb dilçiliyində təsnifatını vermək
- Ərəb dili fellərinin təsirlilik və təsirsizlik baxımından müasir ərəb dilçiliyində təsnifatını aşdırmaq
- Ərəb fellərinin təsirlilik və təsirsizlik baxımından yeni təsnifatını irəli sürmək
- Təsirsiz fellərin leksik-semantik qruplarını açıqlamaq və onların tamamıyla əlaqəsini izah etmək
- Təsirsiz fellərin təsirli fellərə keçmə üsullarını aşdırmaq
- Birqat təsirli fellərin mənə qruplarını aşdırmaq və onların vasitəsiz tamamıyla əlaqəsini açıb göstərmək
- İkiqat təsirli fellərin mahiyyətini açmaq, onların sayı və mənə qruplarını göstərmək, onların sayı haqqındaki mübahisələrə aydınlıq gatirmək
- Ərəb dilində üçqat təsirli felləri və onların struktur tiplərini aşdırmaq
- Ərəb dilində eyni zamanda həm təsirli, həm də təsirsiz (diffuz) fellər qrupunun olduğunu sübuta yetirmək və onların tamamlıqlarla əlaqəsini aşdırmaq və təsnifata daxil etmək.

**Tədqiqat işinin qaynaqları.** Dissertasiya işinin üzərində çalışarkən biz Bəsərə qrammatika məktəbinin nümayəndəsi Sibəveyhi, Bağdad qrammatika məktəbinin nümayəndələri əz-Zəccəci, əz-Zəməxşəri və İbn-Cinni əl-Mosuli, Əndəlus qrammatika məktəbinin nümayəndələri ibn Qutiyə əl-İsbili, ibn Malik əl-Əndəlusi, Əbu Məhəmməd əs-Sarqasti, Misir qrammatika məktəbinin nümayəndələri ibn-Hişam əl-Ənsari, Əbu Bəkr ibn Hacib, Cəlaləddin əs-Suyuti kimi orta əsr dilçilərinin əsərlərinə müraciət etsək də,<sup>1</sup> demək olar ki, onların əsərlərində olan materialların yiğcam və ləkonik olduğuna görə bu əsərlərdən daha çox, onların şərhlərindən istifadə etmək məcburiyyətində qalmışdır. Bu şəhərlər ibn Asfurun əz-Zəccəcinin “Kitəbu-l-cuməl” əsərinə, ibn Aqilin, ibn Cabirin, ibn Hişəmin, ibn Nazimin ibn Malikin “əl-Əlfiyə” əsərinə yazdıqları şərhərər, ibn Yəişin əz-Zəməxşərinin “Əl-Mufəssal” əsərinə yazdığı şəhər, ər-Rida əl-Astrabadinin ibn Haçibin “əl-Kəfiyyə”sinə yazdığı şəhər və Xalid əl-Əzhərinin ibn Hişəmin ibn Malikin “Əlfiyyə”sinə yazdığı şəhərə yazdığı “ət-tasrih alə-t-taudih” şəhəridir<sup>2</sup>.

سیبويه، ابو بشر عمرو بن عثمان، کتاب، تحقیق و شرح عد السلام محمد هارون ۵ اجزاء، بیروت: دار الجبل، ۱۹۷۰، نون تاریخ، الجزء الاول ۴۴۶ ص، الجزء الثاني ۴۳۶ ص،الجزء الثالث ۴۶۲ ص،الجزء الرابع ۴۹۴ ص،الجزء الخامس ۴۱۸ ص. الزجاجی، کتاب الجمل فی التحو، تحقیق علی توفیق الحمد، طهران: انتشارات ناصر خسرو، ۱۴۱۰، ۴۶۶ ص. الزمخشیری، جاراش، المفصل فی علم العربیة، بیروت: دار الجبل، ۲۰۰۰، ۴۰۸ ص. ابن جنی، ابو الفتح عثمان - الخصائص القاهریة، ۲ اجزاء، الهيئة المصرية للكتب، ۱۹۹۹، الجزء الاول ۴۱۵ ص،الجزء الثاني ۴۲۲ ص، والجزء الثالث ۴۴۸ ص. ابن فوطیة، کتاب الاعمال، تحقیق علی جودت، القاهرة: مکتبۃ الدینجی، ۱۹۹۱، ۵۶۰ ص. ابن مالک، شرح التسهیل، تحقیق محمد سوی المحتون و عبد الرحمن السيد ۴ اجزاء فی المجلدین، القاهرة: دار هجر للطباعة و التوزیع، ۱۹۹۹، المجلد الاول:الجزء الاول ۴۰۸ ص،الجزء الثاني ۴۶۶ ص،الجزء الثالث ۴۷۴ ص،الجزء الرابع ۳۷۲ ص. السرقسطی، اعمال، تحقیق حسین محمد شرف، القاهرة: دار غریب، ۱۹۷۰، ۲۷۸ ص.

ابن حضور، شرح الجمل تازجاجی، تحقیق ابو جناب حسن جعفر، القاهرة: دار غریب، ۱۹۶۵، ۱۹۶۱، ۴۶۱ ص، ابن ۲ حاکم، ابو عبد الله الہواری، شرح الفیہ ابن مالک، ۴ اجزاء فی المجلدین، بیروت: دار الجبل، المجلد الاول:الجزء الاول ۳۰۳ ص،الجزء الثاني ۳۰۲ ص،المجلد الثاني:الجزء الثالث ۳۹۷ ص،۳۲۰ ص،الجزء الرابع ۳۹۷ ص. ابن هشام الانصاری، شرح شور الذہب، بیروت: دار الفکر، ۶۷۰ ص، ابن هشام الانصاری، اوضاع المسالک إلی العیة ابن مالک، ۴ اجزاء فی المجلدین، تحقیق خنا الفاقوری، بیروت: دار الجبل، ۱۹۸۹، المجلد الاول:الجزء الاول ۳۲۴ ص،الجزء الثاني ۲۲۳ من المجلد الثاني،الجزء الثالث ۳۵۱ من.الجزء الرابع ۳۶۰ ص، ابن ناظم، شرح الفیہ ابن مالک، بیروت: دار الجبل، ۱۹۹۸، ۸۷۸ ص. ابن بیش، شرح المفصل، ۱ اجزاء فی المجلدین، طهران: انتشارات ناصر خسرو، نون تاریخ، المجلد الاول ۱۳۴ ص،الجزء الثاني ۱۳۵ ص،الجزء

Eyni zamanda Əli Əbu-l-Məkarim, Mustafa əl-Ğeləyini, Abbas Həsən, doktor Sahib Əbu Cinah, doktor as-Seyyid Yaqub Bəkr, doktor Zəki əl-Mubarək, doktor Fuad Hənna Tərzi, doktor Əl-Carim kimi müasir ərəb dilçilərinin əsərlərindən də istifadə olunmuşdur<sup>1</sup>.

Dissertasiya işinin illyustrativ materialları əş-Şərtuninin “Aqrabu-l-mavarid fi fusahi-l-arabiyyati va-ş-savārid” ünvanlı 5 cildlik lügətindən, Məhəmməd Seyyid əl-Tantavinin “Mucamu irabi alfazi-l-Qurani-Kərim”, X.K. Baranovun «Арабско-русский словарь» lügətlərindən və Qurani-Kərimdən götürülmüşdür<sup>2</sup>.

**Tədqiqat işinin nəzəri və metodoloji əsasları.** Məlum olduğu kimi ərəb qrammatika sistemi empirik xarakter daşıyır.<sup>3</sup> Son zamanlar ərəb qrammatika elminin nazariyyasından yassalar da,<sup>4</sup> ərəb dili qrammatikası empirik qrammatika olaraq qalmaqdadır. Belə ki, ərəb dilçiliyində تجويد - تهذيب kimi üç təbəqəli struktura malik olan qrammatik sistemdən başqa digər bir sistem yaradılmışdır və yeni bir nəzəriyyə də işlənib

1 126 ص، الجزء الرابع ١٤٠ ص، الجزء السادس ١٤١ ص، الجزء السابع ١٤٤ ص، الجزء الثامن ١٤٠ ص، الجزء التاسع ١٩١ ص، الاستثناء، الوضعي ، شرح الرضي على الكافية، ٥ اجزاء في ٤ مجلدات، تحقيق حسن عمر، جامعة فارغون، المملكة العربية السعودية . المجلد الاول ٥٣١ ص، المجلد الثاني ٢٧٨ ص، المجلد الثالث ٤٧٨ ص، المجلد الرابع ٥٠٩ ص، المجلد الخامس ٤٠٣ ص، التصریح على التوصیح، جزال في مجلد واحد، القاهرة: دار احياء التراث العربي، دون تاريخ، الجزء الاول ٤٠٦ ص، الجزء الثاني ٤٠٤ ص.

2 الدكتور صاحب ابو جناح، دراسات في نظرية التحوّل العربي و تحبيقاتها، الاردن: جامعة مؤتة، ١٩٩٨ ، ١٤٥١ ص، الدكتور السيد يعقوب يكر، دراسات في فقه اللغة العربية ، بيروت، دار الجيل ، ١٩٦٩ ، ٣٢٠ ص، الدكتور نكى محمد البكارك ، فقه اللغة و خصائص العربية ، بيروت: دار الفكر الحديث، ١٩٦٩ ، ٣٢٨ ص، الدكتور ابو المكارم، المدخل إلى دراسة النحو العربي، مصر: جامعة القاهرة، ١٩٨٠ ، ٤٣٠ ص، الغلاطيين، الشیع مصطفی، جام دروس العربية، ٣ اجزاء، ایران: انتشارات ناصر خسرو، دون تاريخ، الجزء الاول ٢٣٧ ص، الجزء الثاني ٢٢٢ ص، الجزء الثالث، ٣٢٩ ص، فؤاد حناء، ترزى، كتاب الاشتغال، بيروت: دار الجيل، ١٩٩٩ ، ٣٤٠ ص.

3 الشريوفي، اقرب الموارد في فصح العربية و الشوارد، ٥ مجلدات، طهران: دار الآسرة ١٤١٦ .  
الدكتور محمد افنتييفي، معجم اعراب الفاظ القرآن الكريم، القاهرة: ادارة البحث، ١٩٩٤ ص ٨٣١، ١٩٩٤ ص Quran-Kərim / Azarbayan dilinə tərcümə Z.M. Bünyadov və V.M. Məmmədəliyevindir, Ankara: Kozan. Ofset mətbəsi, 1997, 600 sah.; Баранов Х.К. Арабско-русский словарь, Москва: Русский язык, 1985, 943 ср.

4 Məmmədəliyev V.M. Ərəb dilində fəlin zaman, şəxs və şəkil kateqoriyaları. Bakı: BDU, 1992, sah. 4

5 Рождественский Ю.В. Грамматическое учение арабов / Амирон Т.А., Ольховиков Б.А. Рождественский Ю.В. Очерки по истории лингвистики. Москва: Наука, 1975, сир. 62.

hazırlanmamışdır. Məhz buna görə də ərəb dilçilik elmində dilin Avropa, rus və bizim Azərbaycan dilçiliyində mövcud olan yeni dil nəzəriyyələrinə rast gəlmək çətindir. Ərəb dilçiliyində, ümumiyyətlə, kateqoriya məshhumu yoxdur və qərb, o cümlədən, rus dilçiliyində olduğu kimi semantik, leksik, qrammatik (morpholoji, sintaktik), qisimlərə bölünmür. Ərəb dilçiliyində rus dilçiliyində olduğu kimi funksional-semantik, leksik-sintaktik kateqoriyalar kimi istilahlar da yoxdur. Məhz buna görə də biz dissertasiya üzərində işləyərkən rus və Azərbaycan dilçiliyinin nəzəri müddəalarına və istilahlarına istinad etmişik. Dil kateqoriyaları, onların təsnifatı bölməsini araşdırarkən Ağamusa Axundovun, Adil Babayevin, Z. Budaqovanın, V. Əliyevin və H. Mirzayevin,<sup>1</sup> rus dilçilərindən V.Q. Admoni, A.V. Bondarko, M.M. Quxman, V.A. Koçerqina, Q.P. Lomtev, A.A. Reformatski kimi dilçilərin əsərlərinə əsaslanmışıq.<sup>2</sup>

Dissertasiya işinin müvafiq bölmə və paraqraflarının hazırlanmasında dilçilikdə və səmişünaslıqda qəbul olunmuş ümumi və xüsusi tədqiqat metodlarına, tarixi-müqayisəli, semantik-tipoloji, formal-struktur metodlarından istifadə olunmuşdur.

<sup>1</sup> Axundov A.A. Ümumi dilçilik. Dilçiliyin tarixi, nəzəriyyəsi və metodları. Bakı: Maarif, 1979, 254 səh.; Babayev A.M. Dilçiliyə giriş. Bakı: Maarif, 1992, 502 səh.; Budaqova Z. Fel / Müasir Azərbaycan dili. II cild. Bakı: Elm, 1980, 510 səh. sah 196-263.; Oliyev V.N. Felin növləri. Təsirlilik və təsirsizlik kateqoriyası / Müasir Azərbaycan dili. Bakı: II cild, AEA, 1971, səh. 263-278.; Mirzayev H.İ. Azərbaycan dilində fel. Bakı: Maarif, 1986, 320 səh.

<sup>2</sup> Admoni V.G. Грамматический строй как система построения и общая теория грамматики. Ленинград: Наука, 1988, 240 стр.; Бондарко А.В. Теория морфологических категорий. Ленинград: Наука, 1978, 176 стр.; Бондарко А.В. Грамматическая категория и контекст. Ленинград: Наука, 1971, 112 стр. Бондарко А.В. Грамматическое значение и смыслы. Ленинград: Наука, 1978, 176 стр. Бондарко, А.В., Буланин Л.Л. Русский глагол. Ленинград: Наука, 1986, 192 стр.; Гужман М.М. Грамматическая категория и структура парадигм / Исследования по общей теории грамматики. Москва: Наука, 1968, 293 стр., стр. 117-175.; Коцергина В.А. Введение в языкознание. Основы фонетики – фонологии. Грамматика. Москва: МГУ, 1979, 208 стр.; Ломтев Г.П. Предложение и его грамматические категории. Москва: Наука, 1972, 286 стр.; Реформатский А.А. Введение в языкознание. Москва: Наука, 1967, 542 стр.

**Tədqiqat işinin elmi yeniliyi.** Məlum olduğu kimi, əksər dillərdə fel başqa nitq hissələrinə nisbətən həm köməyyətçə zəngin, həm də mənə və mözmun etibarilə çoxcəhətli olması ilə fərqlənir. Ərəb dili fellərinə gəlinəcə, agar Küfə qrammatika məktəbinin nümayəndələrinin felin an qədim nitq hissəsi olması barədəki və əksər isimlərin məhz feldən törənməsi haqqındaki iddiaları<sup>1</sup> ilə razılıqlaşılsa, felin dildəki siqlətini təsəvvür etmək çətin olmaz.

Nitq hissələri arasında belə mühüm və əsaslı yer tutan felin fonetik, morfoloji, leksik, sintaktik və semantik xüsusiyyətlərini öyrənmək, onların malik olduqları qrammatik vasitələrin, yaratdıqları qrammatik mənaların, bitmiş fikrin formallaşmasındaki rol və funksiyalarını tədqiq etmək xüsusi əhəmiyyət kosır edir.

Ərəb dilçiliyi dili nəzəri baxımdan on az tədqiq etmiş bir dilçilikdir. Doğrudur, ərəb dilçiliyi uzun əsrlər boyu bəzi dilçilərin təsviri,<sup>2</sup> bəzilərinin isə funksional<sup>3</sup> adlandırdıqları üç səviyyəli qrammatik sistemdən müəyyən dərəcədə təcrid olunaraq şərqiyyətə nəzəri analiz səviyyəsinə yüksəlmiş, yunan fəlsəfəsinin təsiri altında dilçiliyin nəzəri məsələləri ətrafında Avropa dilçilərini belə qabaqlamış<sup>4</sup> müəyyən elmi müləhizələr irəli sürmüslər. Bununla belə, predikativlik kateqoriyasını çıxmaq şərtilə<sup>5</sup> ərəb dilinə xas olan kateqoriyalar bu sözün əsil mənasında müasir nəzəri aspektidə, yəni ümumi dilçiliyin və samişünaslığın nailiyyətlərindən istifadə edilərək ərəb dilçiləri tərəfindən deyil, məhz ərəbşünaslar tərəfindən araşdırılmışdır. Buna misal olaraq A.A.

<sup>1</sup> ابن فوضية، كتاب الأفعال، تحقيق على جریت، القاهرة، مكتبة الحاجي، ١٩٩١، ص ١١٠.

<sup>2</sup> Mammadaliev V.M. Ərəb dilçiliyi. Bakı: Maarif, 1985, sah 3

<sup>3</sup> Рождественский Ю.В. Грамматическое учение арабов / Амироп Т.А., Ольховиков Б.А. Рождественский Ю.В. Очерки по истории лингвистики. Москва: Наука, 1975., стр. 66

<sup>4</sup> Мамедалиев В.М. Категория времени, лица и наклонения в САЛЯ. Автореф. дис... док. филол. наук. Тбилиси: 1974, стр. 4

<sup>5</sup> رسمية محمد ابو العجاج، استاذ الفعل، بغداد، منشورات جامعة بغداد، ١٩٦٦، ص ٢٧٣.

Kavolyovun zamanı, V.M. Məmmədəliyevin zamanı, şəxs və şəkil kateqoriyalarına həsr etmiş olduqları araşdırmları götirmək olar.<sup>1</sup>

Bu baxımdan, yəni ərəb dili fellərinə xas oları kateqoriyaların müasir dilçiliyin, samişnüşlüğün, Azərbaycan dilçiliyinin və ərəbşünaslığın nəaliyyatları səviyyəsindən araşdırılması sahəsində atılan hər təzə addım özü bir yenilikdir.

Ərəb fellərinin təsirlilik və təsirsizlik kateqoriyası bu əsardə Azərbaycan ərəbşünaslığında ilk dəfə olaraq kompleks şəkildə tədqiq edilir. Tədqiqatda Azərbaycan və rus dilçilərinin, Avropa, Azərbaycan və rus ərəbşünaslarının dil kateqoriyaları haqqındaki müddəələri əsasında ərəb fellərinin təsirlilik və təsirsizlik kateqoriyasının mahiyyəti açılır, ərəb dilçilərinin bu barədəki fikirləri süzgəcədən keçirilir və bu kateqoriyanın leksik-qrammatik kateqoriya olması fikri tutarlı dəlillərlə təsbit olunur. Tədqiqat işində Azərbaycan ərəbşünaslığında ilk dəfə olaraq ərəb dili fellərinin klassik və müasir ərəb dilçiliyində mövcud olan təsnifatı açıqlanır, mübahisəli məsələlərə aydınlıq götürülür. Tədqiqat işinin elmi yeniliyindən biri də onda ərəb dili fellərinin hamısını təsirlilik və təsirsizlik baxımdan əhatə edə biləcək təzə bir təsnifatın irəli sürülməsidir.

Tədqiqat işində Azərbaycan ərəbşünaslığında ilk dəfə olaraq təsirsiz fellərin leksik-semantik (mənə) qrupları göstərilir, bu qrupların ərəb dilçilərinin göstərdikləri kimi 9 (13)<sup>2</sup> yox, daha çox olduğu aşkarlanır.

Tədqiqat işində Azərbaycan ərəbşünaslığında ilk dəfə təsirli fellərin birqat, ikiqat və üçqat növləri haqqında müfəssəl məlumat verilir, birqat təsirli fellərin leksik-semantik qrupları göstərilir və təsirli fellərin təsirsiz fellərə keçməsi üsulları araşdırılır.

<sup>1</sup> Ковалев А.А. Категории времени в современном арабском литературном языке. Автореф. дис... канд. филол. наук., М. 1951. стр. 21. Məmmədəliyev V.M. Ərəb dilində feit in zaman, şaxs və şəkil kateqoriyaları. Bakı: BDU, 1992, sah. 9

<sup>2</sup> الشترنوني، أقرب الموارد في فصح العربية و الموارد، ٥ مجلدات، دار الأسوة، طهران، ١٤١٧ ، الجزء الـ ٢٣ ص.

Tədqiqat işində Azərbaycan ərəbşünaslığında ilk dəfə olaraq ikiqat və üçqat təsirli fellərin sayıları haqqında ərəb dilçiləri arasında olan mübahisələr açıqlanır, təhlil edilir və onların ümumi sayıları təsbit olunur.

**Tədqiqat işinin praktik əhəmiyyəti** təsirlilik və təsirsizlik kateqoriyasının ərəb dili üçün xüsusi mənə kəsb etməsi ilə əlaqədardır. Ərəb dili kursunun tədris prosesi göstərir ki, ərəb mətninin qiraati əsnasında tələbələrin əksəriyyətinin və xüsusilə yuxarı kurs tələbələrinin ən geniş yayılmış səhvləri vasitəsiz tamamlığın təyin edilməsi ilə əlaqədardır. Bu da ərəb dilində yazıda hərəkələrin öz əksini tapmaması ilə bağlıdır. Təsirli və təsirsiz fellər həm morfolojiyada (sərfdə), fellərin çeşidləri (aqsam, ənva) bölgəsində (məlum-məchul, lazım- mütləaddi) həm də sintaksisdə (nahvdə) eyni zamanda navasix (özündən sonra təsirlik hal tələb edən dil vahidləri) və məfulat (tamamlıqlar) bölgüsündə, bir sözə, dəfələrlə tədris olunsa da,<sup>1</sup> tələbələr vasitəsiz tamamlığı təyin etməkdə və onu öz halına uyğun olaraq düzgün oxumaqda çətinlik çəkirlər.

Dissertasiya işinin praktik əhəmiyyəti tədris prosesində tələbələrə məhz bu baxımdan kömək edə bilməsindədir. Bu işin müvafiq bölmələrindən morfolojiyada fel çeşidləri, sintaksisdə cümlə üzvlərinin və xüsusilə vasitəsiz tamamlıqların tədrisini dərinləşdirmək üçün əlavə dərs vasaiti kimi istifadə oluna bilməsindədir. Özü də bu istifadə həm müəllim tərəfindən tədris prosesində, həm də tələbə tərəfindən tədris prosesi xaricində müstəqil şəkildə həyata keçirilə bilər.

Dissertasiya işinin praktik əhəmiyyəti həm də onun BDU-nun, ABU-nun Şərqişunaslıq fakültələrinin magistr pillələri üçün nəzərdə tutulmuş “Ərəb dilinin nəzəri qrammatikası” fənninin müvafiq bölmələrinin tədrisində istifadə oluna bilməsindədir.

**Dissertasiya işinin aprobasiyası.** Dissretasiya işinin əsas müdəalları və müəllisin tədqiqatdan çıxardığı nəzəri nəticələri Professor V. Məmmədəliyevin 60 illik yubileyinə, Şərqişunaslıq fakültəsinin 80 illiyinə və akademik Z.M. Bünyadovun xatirəsinə həsr olunmuş elmi konfranslarda və BDU-nun İlahiyyat fakültəsinin elmi seminarlarındakı

1 عباس حسن، التحويرات الارافية، ٤ اجزاء، اوران: انتشارات ناصر خسرو، دون تاريخ، الجزء الاول ٤٥٧ ص.

çıxışlarda<sup>1</sup>, respublikanın elmi və elmi-tematik məcmüələrində nəşr olunmuş on bir tezis və məqalədə tamamilə əhatə olunmuşdur.

**Dissertasiyanın strukturu və məzmunu.** Dissretasiya işi giriş, 3 fasil, nəticə və ardıcıl nömrələnmə üzrə düzülmüş 7 dilli (Azərbaycan, türk, rus, ingilis, fransız, alman və ərəb) kitabiyatdan ibarətdir.

## DISSERTASIYA İŞİNİN MƏZMUNU.

Girişda dissertasiya işinin mövzusunun aktuallığı əsaslandırılır. Əsaslanma başlıca olaraq mövzunun ərəb dilçiliyində, Avropa, rus və xüsusilə Azərbaycan ərabşünashığında müstəqil tədqiqat obyekti olmaması, bir neçə kiçik elmi məqalənin istisna edilməsi ilə, ümumiyyətlə, araşdırılmaması, onun öyrənlimasının Azərbaycanda IX asrdən etibarən ərəb dilinin tədqiqi sahəsində yaranmış bütöv bir məktəbin elmi irsi kimi günümüze qədər yaşayan güclü bir ənənənin davamı olaraq qəbul edilə bilməsinə istinad edir. Mövzunun aktuallığı digər tərəfdən müstəqil Azərbaycan respublikası hökumətinin Sudan, Misir, Suriya, İordaniya, Səudiyyə Ərəbistanı, BƏƏ, Kuveyt, İraq kimi ərəb ölkələri ilə elmi əməkdaşlıq haqqında müqavila və sazişlər bağlamaqla ərəb dilinin öyrənilməsinə və tədqiqinə rəvac verərək ərabşunaslar qarşısına yeni elmi vəzifələr qoyması ilə əsaslandırılır. Girişda dissertasiya işinin obyekti

---

<sup>1</sup> Professor M. Əlizadənin anadan olmasının 90 illiyinə həsr olunmuş elmi konfransın materialları. Bakı: BDU, 2001, 760 sah.; Şərqi aktuar problemləri: tarix və müasirlik / Akademik Z.M. Bünyadovun xatirəsinə həsr olunmuş elmi-nəzəri konfransın materialları. Bakı: Nurlan, 2001, 280 sah. Şərqi aktuar problemləri: tarix və müasirlik / Akademik Z.M. Bünyadovun xatirəsinə həsr olunmuş elmi-nəzəri konfransın materialları. Bakı: Nurlan, 2003, 344 sah.; Şərqi aktuar problemləri /Şərqişünashlıq fakültəsinin 80 illik yubileyinə həsr olunmuş konfransın materialları. Bakı: BDU, 2003, 368 s.; Bakı Dövlət Universitetinin 80 illik yubileyinə həsr olunmuş elmi konfransın materialları. Bakı: BDU, 1999, 542 sah.

müəyyən edilir, işin qarşısına qoyulan məqsəd və vəzifələr təyin edilir, onun mənba və qaynaqları göstərilir, nəzəri və metodoloji əsasları izah edilir. Eyni zamanda müqəddimədə dissertasiya işinin elmi yeniliyi, praktik əhəmiyyəti izah olunur.

Dissertasiya işinin I fəsl Dil kateqoriyaları, onların leksik (semantik) və grammatik (morpholoji və sintaktik) kateqoriyalar olmaq üzrə iki yera bölünməsinə, bəzən də bir qədər geniş planda funksional-semantik, leksik-semantik və hətta grammatikanın semantik kateqoriyalara bölünməsinin izahına həsr olunmuşdur. Bu fəsildə müəllif dil kateqoriyalarının leksik (semantik) və grammatik kateqoriyalar anlayışlarına imkan daxilində aydınlıq gətirdikdən sonra, təsirlilik və təsirsizlik kateqoriyasının mahiyyətini açır və onun dil kateqoriyalar arasında mövqeyini göstərərək, onun müzdəvic, leksik-grammatik kateqoriya olduğunu təsbit edir. Demək lazımdır ki, ərəb qrammatikası empirik xarakter daşıdığı üçün, bizim dilçilikdə kateqoriya istilahı altında araşdırılan bir çox grammatik hadisələrin və məfhumların ərəb dilçiliyində çeşid, növ, qisim anlayışları ilə izah olunduğuuna görə müəllif bu fəsildə əsasən ümumi, rus və Azərbaycan dilçiliyinin nəzəri müddəalarından çıxış edir.

Dissertasiya işinin II fəsl ərəb dili fellərinin təsirsizlik və təsirlilik baxımından təsnifatına həsr olunmuşdur. Bu fəsil üç bölmədən ibarətdir. Birinci bölmədə klassik (ənənəvi) ərəb qrammatikasında mövcud olan təsnifatlar araşdırılır. Klassik ərəb qrammatikasında mövcud olan ilk təsnifat Sibəveyhiya məxsusdur.<sup>1</sup> Sibəveyhi ərəb fellərinin təsirlilik və təsirsizlik baxımından, gələcəkdə görəcəyimiz kimi, iki (ikilik və yeddilik), təsnifatını irəli sürür. Demək lazımdır ki, Sibəveyhinin ikilik təsnifatı ondan sonra gələn bir çox ərəb dilçiləri tərafından dəsteklənmişdir. Bunların arasında ibn Cabir əl-Əndəlusini göstərmək olar. O qeyd edir ki, fellər ya təsirli, ya da təsirsiz olur, üçüncü bir qrup yoxdur.<sup>2</sup>

سیبیو، ابو بشر عمرو بن عثمان، کتاب، تحقیق و شرح عبد السلام محمد هارون ۵ اجزاء، بیروت: دار الجبل،<sup>۱</sup>  
تون تاریخ، الجزء الاول - ۲ ص.

ابن حبیر، ابو عبد الله الھواری، شرح الفیۃ ابن مالک، ۴ اجزاء فی المجلین، بیروت، دار الجبل، المجلد  
الاول:الجزء الثانی ۲۷۷ ص

Misir dilçisi İbn Hişam əl-Ənsarı də ərəb fellərinin təsirlilik və təsirsizlik baxımından iki bölgüsünü verir. Birinci bölgüyə görə, o, felləri üç qismə bölür. O yazır ki, fellər üç çeşidli olur: 1) nə təsirli, nə təsirsiz; 2) təsirli və 3) təsirsiz.<sup>1</sup> İbn Hişamın irəli sürdürüyü bu bölgünü başqa bir misir dilçisi Xalid əl-Əzəzəni da təkrar edir.<sup>2</sup> Orta əsr dilçisi Əbu-l-Qasim az-Zəccəci ərəb dili fellərini yeddi qismə bölür.<sup>3</sup> Əndəlus dilçisi İbn Asfur əz-Zəccəcənin arxasında gedərək ərəb dili fellərini təsirlilik və təsirsizlik baxımından səkkiz qismə ayırır.<sup>4</sup> Bu bölgü İbn Hişamın başqa bir təsnifatında təkrar olunur. Lakin istər əz-Zəccəcənin, istərsə də İbn Asfurun təsnifatını Sibəveyhinin ikilik və İbn Hişamın üçlük təsnifatından fərqlənən yeni bir təsnifat kimi qəbul etmək olmaz. Onlar sadəcə olaraq təsirli fellərin çeşidlərini birqat təsirli fellər -(birbaşa təsirli, ön qoşması ilə təsirli), ikiqat təsirli, (birbaşa ikiqat təsirli, həm birbaşa, həm də ön qoşması vasitəsilə ikiqat təsirli, bir tamamlığı atla bilən, tamamlıqlardan heç biri atla bilməyən ikiqat təsirli); üçqat təsirli fellər adı altında müstəqil fel qrupları kimi verirlər. Əsil həqiqətdə isə onların da təsnifatı Sibəveyhinin irəli sürdürüyü iki qisimli təsnifatdan başqa bir şey deyildir. Bu təsnifata görə fellər ləzim (təsirsiz) və müteaddi (təsirli) olmaq üzrə iki qisma bölünür.

Klassik ərəb dilçiliyində felləri təsirlilik və təsirsizlik baxımından təsnif etməyən yalnız bir dilçi vardır. Orta əsr dilçisi as-Sirafi belə hesab edir ki, ərəb dilində bütün fellər təsirlidir. Onun fikrinecə fel ümumiyyətlə, hərəkətlə bağlıdır. İş, hal, hərəkət və proseslə bağlı olan fel isə təsirsiz ola-

<sup>1</sup> ابن هشام الانصاري، أوضح المسالك إلى القبة ابن مالك، ٤ أجزاء في المجلدين، تحقيق حناء الفخروري، بيروت: دار الجيل، ١٩٨٩ ، السجل الأول الجزء الأول ١١٢ ص.

<sup>2</sup> الأزهري، خالد، التصریح على التوضیح، جزان في مجلد واحد، القاهرة: دار احياء التراث العربي، دون تاریخ،الجزء الاول ٨٠-٨١ ص.

<sup>3</sup> الزجاجي، كتاب الجمل في النحو، تحقيق علي توفيق الحمد، طهران: النشرات ناصر خسرو، ١٤١٠، ٣١-٣٥ ص.

<sup>4</sup> ابن عصفور، شرح الجمل للزجاجي، تحقيق ابو حناج حسن جعفر، القاهرة: دار غريب ١٩٤٥، ١٦٥ ص.

bilməz.<sup>1</sup> Əs-Sirafinin məntiqi-fəlsəfi baxımdan düz olan bu fikrinin, dilçilikdə, konkret dil materialı ilə təsbit olunmadığı dissertasiya işində aşkarla çıxarılmışdır.

Dissretsiya işinin ikinci fəslinin ikinci bölməsi ərəb dili fellərinin təsirlilik və təsirsizlik baxımdan müasir dilçilikdə mövcud olan təsnifatına həsr olunmuşdur. Müasir dilçiləri felləri təsirlilik və təsirsizlik baxımdan təsnif etmələrinə görə iki qrupa bölmək olar. Birinci qrupa Rəşid əş-Şərtuni, Mustafa əl-Qələyini və başqalarını aid etmək olar.<sup>2</sup> Bu qrupun nümayəndələri orta əsr ərəb qrammatistləri kimi təsirli feli vasıtəsiz, bəzən də, mənə baxımdan vasıtəsiz, formal baxımdan isə vasitəli tamamlıq tələb edən fel, təsirsiz feli isə ancaq vasitəli tamamlıq tələb edən fellər sayırlar.

Bu qrupun coxsayılı nümayəndələrindən fərqli olaraq ikinci qrup yalnız bir nəfərlə, müasir misir alimi Abbas Həsənlə təmsil olunmuşdur. Abbas Həsən ərəb dili fellərini təsirlilik və təsirsizlik baxımdan üç qismə böldür: mütəadi, lazım və məsmu.<sup>3</sup> Lakin onun bölgüsündə işlədilən istilahların izahı, həmin istilahların ənənəvi qrammatikadakı izahı ilə üst - üstə düşmür və fellərin təsirlilik və təsirsizlik baxımdan bölgüsündə əməlli-başlı çəşbaşlıq yaradır. Belə ki, mütəaddi fellər dedikdə Abbas Həsən ancaq özü-özlüyündə, yəni heç bir əlavə vasitə olmadan (bu vasitələrə o, ön qoşmasını, ikinci babın ikinci kök hərfinin təşdiidlənməsini, dördüncü babın əlavə həmzasını aid edir.) vasıtəsiz tamamlıq tələb edən felləri başa düşür. Ənənəvi qrammatikada təsirsiz kimi izah edilən lazım fellər dedikdə isə Abbas Həsən əlavə vasitə ilə, yəni ön qoşması, təşdiidlaşma və həmzanın köməyi ilə vasıtəsiz tamamlıq tələb edən felləri nəzərdə tutur. Üçüncü qrup felləri Abbas Həsən məsmu adlandırır. Ənənəvi

<sup>1</sup> Шамс И.Г. Постановка вопроса переходных и непереходных глаголов в трудах ас-Сирафи. / Морфология языков народов Ближнего и Среднего Востока, Баку: БГУ, 95 стр. стр. 18.

<sup>2</sup> الشفوني رشيد، ميلادي اللغة العربية، ٩ اجزاء، قم: دار النظم، ١٣٧٥ ، الجزء الثاني ص ١١١.

<sup>3</sup> العلائيني، الشيخ مصطفى، جامع دروس العربية، ٢ اجزاء، ايران: انتشارات ناصر خسرو، تون تاريخ، الجزء الاول ص ٤٣.

توجّهت إلى مكّة (yəni eyni zamanda həm özü-özülüyündə əlavəsiz, həm də əlavə ilə təsirli ola bilən) fellər nəzərdə tutulur. Abbas Həsən isə məsmu fel dedikdə həm təsirli, həm də təsirsiz fellərdən danışır, təsirsiz felləri təsirli fellərdən ayırmak yollarını izah etdikdən sonra, təsirsiz fellərin mənə qruplarını göstərib, bu fellərdən təsirli fel düzəltmə üsullarına toxunur. Beləliklə, Abbas Həsənə görə mütəaddi fellər dedikdə ancaq sada, ərabların mücərrəd adlandırdıqları, yəni heç bir əlavə vasitə olmadan vasitəsiz tamamlıq tələb edən fellər başa düşülür. Əlavə vasitələrlə (ön qoşması, taşdid, keçirici həmzə) tamamlıq (vasitəsiz, formaca vasitəli, mənə və mövqeyinə görə vasitəsiz) tələb edən felləri isə Abbas Həsən lazımlı istilahı altında izah edir. Fellərin üçüncü qrupuna gəlinca, Abbas Həsənin izahından bələ bir nəticəyə gəlmək olur ki, buraya bütün təsirsiz fellər və bütün təsirli (onun birinci qrupa daxil etdiyi birbaşa təsirli (mütəaddi) və əlavə vasitələrlə təsirli (lazım) fellər daxildir. Əgər Abbas Həsənin məsmu adlandırdığı fel qrupunun tərkibindən onun öz-özünə mütəaddi və lazımlı fellər qrupuna daxil etdiyi felləri çıxsaq, məsmu qrupuna daxil etmək üçün fel qalmaz. Beləliklə, Abbas Həsən ərab dili fellərinin təsirlilik və təsirsizlik baxımından təsnifatında elə bir qarma-qarışılıq yaradır ki, bu onun bölgüsünün qəbul olunmasını müşkül bir iş edir.

Dissertasiya işinin ikinci fəslinin üçüncü paraqrafında orta əsr və müasir ərab dilçilərinin irəli sürmüş olduqları iki, üç, yeddi və səkkiz qrupdan ibarət olan təsnifatlarının və ərab dili fellərinin mənalarının hərtərəfli analizi əsasında fellərin təsirlilik və təsirsizlik baxımından yeni bir təsnifat təklif olunur. Bu təsnifatda fellər üç qrupa bölünür. Birinci qrup mütəaddi (təsirli fellər) qrupudur. Bu qrup birqat, ikiqat və üçqat təsirli fellərdən ibarətdir. Birqat və ikiqat təsirli fellər özləri də iki qismə bölünür, bilavasitə və vasitə ilə birqat təsirli fellər, ikiqat təsirli, bir tamamlığını birbaşa, ikinci tamamlığını ön qoşması vasitəsilə idarə edən ikiqat təsirli fellər və üçqat təsirli fellər. İkinci qrup fellər təsirsiz (lazım) fellədir. Bu fellər özlərdən sonra vasitəsiz tamamlıq tələb edə bilmir. Əsil təsirsiz fellərlə yanaşı bu qrupa felin məchul və qayidəş növündə olan felləri də aid etmək olar. Üçüncü qrup fellər dissertasiya işində diffuz,

yəni eyni zamanda həm təsirli, həm də təsirsiz olan fellərdən ibarətdir. Həm klassik, həm də müasir ərəb qrammatikləri tərəfindən nəzərə alınmamış bu fellər heç bir əlavə vasitə olmadan həm təsirli, həm də təsirsiz fel kimi işlədilə bilir.

Dissertasiya işinin üçüncü fəsl bilavasitə ərəb dili fellərinin təsirsizlik və təsirlilik baxımından təklif olunmuş yeni təsnifat qruplarının təhlilinə həsr olunmuşdur. Fəsil üç hissədən ibarətdir. Birinci hissə ərəb dilində təsirsiz (lazim) fellərin təhlilinə həsr olunmuşdur. Bu hissədə təsirsiz fellərin mahiyyəti açıqlanır, onların ifadə etdiyi mənaların obyektlə münasibəti izah edilir və onların mənə və struktur qrupları göstərilir. Demək lazımdır ki, təsirsiz felləri aşadıran ərəb dilçiləri və bəzi ərəbşünasların göstərdiyi qrupların sayı çox vaxt üst-üstə düşmür. Abbas Həsən təsirsiz fellərin mənə və struktur qruplarını açıqlayarkən onları on qrupda toplayır.<sup>1</sup> Türk ərəbşünası Meral Çörtü bu qrupların sayını on ikiyə qaldırır.<sup>2</sup> Maraqlı burasıdır ki, türk alimi, ərəblərin nə təsirli, nə də təsirsiz fel kimi izah etdikləri (kənə və onun kimiləri) fellərini<sup>3</sup>, (افعل به) təəcüb bildirən feli və mədh və zəm fellərini heç bir izahat vermədən təsirsiz fellərə aid edir.<sup>4</sup> Əş-Şeyx Mustafa əl-Ğələyini təsirsiz fellərin mənə və struktur qruplarının sayının on üç olduğunu göstərir.<sup>5</sup> Dissertasiya işində təsirsiz fellərin əsas mənə və struktur qrupları aşadırlırlar və bu qruplardan bəziləri, xüsusilə hərəkətin təsadüfiliyini və mücərrədliyini, insanın xasiyyətini və fitri sifatlarını, rəng, nöqsan, eyb, hiylə ifadə edən, insanın bütün vücudu ilə icra edilən iş və hərəkəti, üzüntü, həyacan, sevinc və kədər kimi hissələri ifadə edən qruplar üzərində ətraflı təhlil aparılır və ərəb dilçilərinin ərəb dilində qəbul etdikləri fiziki iş və əqli faaliyyət (الفعال العلاج) (الفعل الجوارح) bildirən felləri daxilində apardıqları leksik-

<sup>1</sup> عباس حسن، النحو الواقي، ٤ اجزاء، ايران: انتشارات ناصر خسرو، دون تاريخ، الجزء الثاني ص ١٤٧-١٥٠.

<sup>2</sup> Meral Ç. Arapça dil bilgisi, Nahiv. İstanbul: İfan yayınları, 2001, sah. 107-109.

<sup>3</sup> الازهري، خط، التصريح على التوضيح، حزان في ملء واحد، القاهرة: دار إحياء التراث العربي، دون تاريخ، الجزء الأول ص ١٥٠.

<sup>4</sup> Meral Ç. Arapça dil bilgisi, Nahiv. İstanbul: İfan yayınları, 2001, sah. 107-109

<sup>5</sup> الغلايني، الشيخ مصطفى، جامع دروس العربية، ٣ اجزاء، ايران: انتشارات ناصر خسرو، دون تاريخ، الجزء الأول ص ٤٢-٤٣.

semantik bölgeye münasibəti izah edilir.<sup>1</sup> Dissertasiya işinin elə bu hissəsində də təsirsiz fellərin təsirli fellərə çevrilmə üsullarından danışılır. Bu prosesdə ön qoşmalarının, reduplicasiyanın, keçirici həmzənin, təhvilin (felin ikinci kök hərfinin hərəkəsinin dəyişilməsi), isqatın (ön qoşmasının atılması) və tədminin<sup>2</sup> (bir felin başqa bir fel əvazında işlədilməsi) izah edilir.

Üçüncü fəslin ikinci bölməsi təsirli fellərə həsr olunmuşdur. Burada birqat, ikiqat və üçqat təsirli fellərin mahiyyəti açıqlanır, həmçinin təsirli fellərin obyektlə olan münasibəti araşdırılır, birqat təsirli fellərin tamamlığı birbaşa və önqoşması vasitəsilə idarə edə bilməsi göstərilir. İkiqat təsirli fellərin əsasən birbaşa iki vasitəsiz tamamlıq və başqa sözlə, təsirlilik halda olan iki obyekt, bəzən də obyektdən birinin təsirlilik halda, digərinin isə ön qoşmasının köməyi ilə yiyəlik halda ola bilməsi izah edilir. Bu hissənin sonunda üçqat təsirli fellər araşdırılır, onların sayı haqqındaki mübahisələr təhlil olunur və bu fellər konkret dil materialları ilə təsbit edilir.

Üçüncü fəslin son bölməsi eyni zamanda həm təsirli, həm də təsirsiz fel olan diffuz fellərə həsr olunmuşdur. Ərəb dilçiləri tərəfindən heç bir yerdə qeyd olunmayan, lakin lügətlərdə öz əksini tapmış bu qrup fellər heç bir əlavə vasitə olmadan həm təsirli, həm də təsirsiz ola bilir. Dissertasiya işində bu qisim fellərə əlliya qədər misal göstirilir, onların ərəb dilində bu gün də mövcud olduğu təsbit olunur və eyni zamanda bu fellərin bazılərinin təsirsizlik və ya təsirlilik mənasından təcrid olunduğu halda onların məsdərlərinin lügətlərdə səhvən verilməsi və hətta bir mənasından təcrid olunmuş diffuz felin indiki-gələcək zamanda qəbul etdiyi tipik saitin də verilməsi izah olunur.

<sup>1</sup> ابراهي، خالد، التصريح على التوضيح، جزء في مجلد واحد، القاهرة: دار احياء التراث العربي، دون تاريخ، الجزء الأول من ٤٠٣ الجزء الثاني ص ٢٠٦

<sup>2</sup> Ратнагова Л.С. Лексико-семантическая классификация в САЛЯ. Автореф. дис... канд. филол. наук. Баку: 1995, стр. 14

Neticədə ərəb dilçiliyində və ərəbşünaslıqda felin təsirlilik və təsirsizlik baxımından araşdırılmaması, bir iki məqaləni və müəyyən kitablarda olan qısa məlumatı çıxmış şərtlə bu mövzunun müstəqil şəkildə tədqiq olunmaması fikri irəli sürürlür.

Dissertasiya işində dilçiliyin ən mürəkkəb problemlərindən biri olan kateqoriyalar problemi yiğcam şəkildə izah edilir, onların leksik (semantik) və qrammatik (morpholoji, sintaktik), funksional-semantik və leksik-semantik olmaq üzrə müxtəlif çeşidlərə bölündüyü araşdırılır və felin təsirlilik və təsirsizlik kateqoriyasının bir leksik kateqoriya kimi öz realizasiyasını sintaksisdə tapsa da, morfologiya ilə sıx əlaqəsinə görə müzdəvic leksik-qrammatik kateqoriya olduğu təsbit edilir.

İstər orta əsr, istərsə də müasir ərəb dilçiliyində fellərin təsirlilik və təsirsizlik baxımından irəli sürülmüş ikilik, üçlük, yeddilik və səkkizlik təsnifatı bütün felləri əhatə etmir. Bundan başqa əs-Sirafinin bütün ərəb fellərinin təsirli olması fikri də dilçilikdə özünü doğrultmur.

Müasir ərəb dilçisi Abbas Həsənin irəli sürdürüyü yeni təsnifat isə elə bir qarma-qarışqlıq və çəş-başlıq yaradır ki, bu təsnifatı qəbul etmək olmaz. Dissertasiya işində ərəb dili fellərinin hamısını əhatə edən yeni bir təsnifat təklif edilir və bu təsnifat əsasında ərəb dilində təsirsiz, təsirli və diffuz (həm təsirli, həm də təsirsiz) fellər araşdırılır.

Disseratsiya işində təsirsiz fellərin mənə qrupları təhlil edilir, onların təsirli fellərə keçmə üsulları araşdırılır. Eyni zamanda təsirli fellərin mahiyyəti açıqlanır, onların birqat, ikiqat çeşidləri, bu çeşidlərin obyektlə münasibəti araşdırılır və üçqat təsirli fellər tədqiq edilir.

Dissertasiya işində ərəb dilçilərinin nəzərindən qaçmış və heç bir dilçinin öz bölgüsünə daxil etmədiyi diffuz (eyni zamanda həm təsirli, həm də təsirsiz) fel qrupu araşdırılır, bu fellərə aid xeyli misallar göstirilir və dil materialı ilə təsbit olunur.

Dissertasiya işinin əsas məzmunu müəllifin çap olılmış aşağıdakı əsərlərində öz əksini tapmışdır.

1. Cəmaləddin ibn Malikin "Şərhut-təhsil" əsəri.  
(məqalə) // MEA. Nizami adlına Ədəbiyyat İnstiutunun  
"Elmi Araşdırmalar" dərgisi. 3-4. Bakı - 2000.

2. Cəmaladdin ibn Malikin dilçilik fəaliyyəti (məqala) Professor M. Əlizadənin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş elmi konfransın materialları. Bakı - 2001.
3. Cəmaləddin ibn Malikin "al-Əlfiyyə" əsəri, onun şərhləri və nəzirələri. (tezis) // AMEA. Z.M. Bünyadov adına Şərqsünnəşləq İstututu, Şərqiñ aktual problemləri Tarix və muaşirlilik. Akad. Z.M. Bünyadovun xatirəsinə həsr olunmuş elmi-nazəri konfransın materialları. Bakı- 2001
4. Ərəb ədəbi dilində felin təsirlilik və təsirsizlik kateqoriyası // AMEA-nın Z.M. Bünyadov adına Şərqsünnəşləq İstututunun Elmi araşdırırmalar dərgisi (elmi-nazəri məqalələr toplusu) IV buraxılış, Bakı: Nurlar, 2002.
5. Ərəb ədəbi dilində təsirli və təsirsiz fellərin bir-birinə keçərliyi // Şərqsünnəşləğin aktual problemləri (prof. V. Məmmədəyevin yubileyinə həsr edilmiş respublika elmi konfransının materialları), Bakı: Bakı Universiteti nəşriyyatı, 2002.
6. Ərəb dili fellərinin təsirliliyi və təsirsizliyi barədə bəzi müləhizələr // AMEA-nın akad. Z.M. Bünyadov adına Şərqsünnəşləq İstututu, Şərqiñ aktual problemləri: akad. Z.M. Bünyadovun 80 illiyinə həsr olunmuş elmi-nazəri konfransın materialları), Bakı: "Nurlar", 2003.
7. Ərəb dilində ikiqat təsirli fellər // BDU, "Şərqsünnəşləğin aktual problemləri", (Şərqsünnəşləq fakültəsinin 80 illiyinə həsr edilmiş respublika elmi konfransın materialları ) Bakı: Bakı Universiteti nəşriyyatı, 2003.
8. Ərəb ədəbi dilində üçqat təsirli fellər // BDU-nun İlahiyyat fakültəsinin "Elmi məcmuəsi" № 1, Bakı: Nurlar, 2004.
9. Ərəb ədəbi dilində diffuz fellərin təsirli və təsirsiz fellərin təsnifatında yeri // Bakı Dövlət Universiteti İlahiyyat fakültəsinin "Elmi məcmuəsi", № 1 (3), Bakı: Nurlar, 2005.
10. Ərəb dilçiliyində fellərin təsirlilik və təsirsizlik kateqoriyası baxımından təsnifatı ətrafindakı mübahisələr

haqqında bəzi mülahizələr. //AMEA-nın Z.M. Bünyadov  
adına Şərqşünashq İnstytutunun Elmi araşdırmalar dörgüsü  
(elmi-nazari məqalalar toplusu) IV buraxılışı, 2006, səh. 151-  
161.

Категория переходности и непереходности  
глагола арабского литературного языка

Данная работа посвящена изучению до сих пор неисследованной ни в арабской лингвистике и ни в арабистике в качестве самостоятельного объекта самой древней категории арабского глагола, категории переходности и непереходности, тесно связанной и с его широкораспространенными в языке дериватами как причастия действительного и страдательного залогов, а также отглагольные имена.

В работе предпринята попытка пересмотреть существующие теоретические выкладки, направленные на раскрытие сущности этой важной категории арабского глагола и, обоснована необходимость ее выделения не только на основе обобщенного категориального значения и реализации его синтаксической валентности, базирующейся на способности и неспособности глагола управлять прямым объектом посредством винительного падежа, а также с учетом структурных различий первообразных глаголов и глаголообразовательных моделей в купе с такими явлениями как таизил, тадмин, тахвил и истаг.

Опираясь на эти теоретические предпосылки автор вынашивает идею изменения статуса этой категории, ее исключения из разряда лексико-синтаксических категорий, не имеющих отношения к морфологии и включения в состав лексико-грамматических категорий, тесно связанных с морфологическим уровнем языка, тем более, что на этом уровне арабского языка, в отличие от русского, можно констатировать факт наличия оппозиции переходности-непереходности, проявляемой путем замены огласовки второй коренной глагола, получившей название тахвил.

В работе выявлены разбросанные по средневековым источникам и содержащиеся в современных книгах по грамматике

арабского языка разновидности классификаций глаголов по переходности и непереходности, разработанных в свое время такими известными грамматистами как Сибавейхи, аз-Задждаджи, Ибн Джинни, ас-Сирафи, Ибн Асфур, Ибн Хишам, Ибн Джабир, Ибн Малик, Ибн Агил, аз-Замахшари, Ибн Яиш, аль-Астрабади, аль-Азхари, ас-Суоти, Рашид ан-Шартуни, Мустафа аль-Галайнин и Аббас Хасан. Автор проводит тщательный анализ выявленных разновидностей классификаций, сводимых им к пяти группам и приходит к выводу, что ни одна из этих классификаций (единичная, двоичная, троичная, семеричная и восьмеричная) не охватывает все глаголы арабского языка в полном объеме. Взамен всех этих разновидностей классификаций арабского глагола по переходности и непереходности автор выдвигает в работе продуманную, логически стройную троичную систему классификации глагола, состоящую из трех групп : 1) группа непереходных глаголов с его двумя подгруппами ; 2) группа переходных глаголов с ее тремя подгруппами и 3) группа диффузных (одновременно переходных и непереходных) глаголов с ее двумя подгруппами. В работе на основе богатого иллюстративного языкового материала излагаются характерные особенности глаголов каждой группы и глаголов их подгрупп.

В заключении подведены итоги всему исследованию и сделаны соответствующие выводы, которые вкратце могут быть сведены к следующему:

Категория переходности и непереходности глагола арабского языка в качестве самостоятельного объекта исследования привлекается впервые.

Изучение истории попутного рассмотрения глаголов, охваченных данной категорией в арабской лингвистике дает основание считать ее более емкой, пронизывающей все три уровня – лексику, морфологию и синтаксис - языка и поэтому следует считать эту категорию не лексико-синтаксической, как это принято в арабистике, а лексико-грамматической.

Тщательный анализ извлеченных из средневековых источников и современных книг по арабской грамматике разновидностей классификаций глаголов по переходности и непереходности позволяют считать их ущербными, не охватывающими все глаголы арабского языка.

В работе предлагается новая, продуманная, логически выстроенная и охватывающая все без исключения глаголы арабского языка, классификация, способная заменить собою все существующие разновидности классификации.

The category of transitive and intransitive verbs in literary Arabic.

This work is devoted to learning of the category of transitive and intransitive verbs. Their wide-spread derivatives like present and past participles and verbal nouns. This subject has been investigated neither in Arabic linguistics nor in Arabic philology as an independent object of the category of the Ancient Arabic so far.

Existing theoretical analyses were carefully examined to find out the essence of these important categories of the verbs in the Arabic language. Great attention was paid not only to the ability or inability of the verb to direct the direct object but also structural varieties of primary verbs and verb forming models with such occurrences like "tanzil", "tadmin", "tahvil" and "isqat".

According to the theoretical and structural varieties the author introduces the idea of changing the status of the category of the verb. The author suggests exception of this category from lexico-syntactic category because this category has no retention with morphology and include in lexico-grammatical category which is also connected with morphological structure of the word in Arabic. And unlike Russian in Arabic it is possible to change transitive verbs into intransitive or vice-versa by changing some sounds in the second form of verbs which is called "tahvil".

The author has also investigated some varieties in classification of transitive and intransitive verbs which were found in ancient and modern grammar books and which were worked out by such well known grammarians as-Sibaveykhi, az-Zajaji, Ibn Gini, as-Sarafi, Ibn Asfur, Ibn Khisham, Ibn Gabir, Ibn Malik, Ibn Agil, az-Zamakshari, Ibn Yaish, al-Astabadi, Al-Azkhari, Rashid ash-Shartuni, Mustafa al-Galayini and Abbas Hasan. The author tried to analyze the varieties in classification and drew a conclusion that none of these five classifications of the Arabic verbs (single, binary, ternary, septenary and octal verbs) include all the verbs in the Arabic language. Instead of all of the varieties in

classification of transitive and intransitive verbs the author suggests a logical and exact system of classification of verbs consisting of three groups: 1) a group of intransitive verbs with its 2 subgroups 2) a group of transitive verbs with its 2 subgroups 3) a group of diffuse (simultaneously transitive and intransitive) verbs with its 2 subgroups. There are a lot of illustrative examples showing particularities and special features of each group and subgroup of the verbs.

At the end of the investigation the following conclusions are drawn:

The category of transitive and intransitive verbs in the Arabic language has been investigated independently for the first time.

Learning of the history of Arabic verbs we found out that they comprise vocabulary, morphology and syntax, so this category should be considered a lexico-grammatical category but not lexico-syntactic as it was considered in Arabic philology.

Careful analyses of the verbs taken from medieval sources and modern Arabic grammar book gives us the right to consider that the classification of the transitive and intransitive verbs is not correct and do not comprise all the verbs in the Arabic language.

The classification the author suggests is new logically correct and comprises all the verbs without exception in the Arabic language. This classification is able to comprise all the varieties of the existing classification.

**НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ НАУК АЗЕРБАЙДЖАНА  
ИНСТИТУТ РУКОПИСЕЙ им. М. ФИЗУЛИ**

*На правах рукописи*

**ГУСЕЙНОВА СОЛМАЗ НЕЙМАТ КЫЗЫ**

**КАТЕГОРИЯ ПЕРЕХОДНОСТИ И НЕПЕРЕХОДНОСТИ  
ГЛАГОЛА  
АРАБСКОГО ЛИТЕРАТУРНОГО ЯЗЫКА**

**10.02.12 – Семитеские языки**

**А В Т О Р Е Ф Е Р А Т**

**Диссертации на соискание ученой степени  
кандидата филологических наук**

**Баку – 2006**